

ƏSRİN ƏDƏBİYYATI ÜMUMMİLLİ LİDERİN ANALİTİK SİYASI VƏ ƏDƏBİ DÜŞUNCƏSİNDE

II yazı

XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və milli ideologiyamız

Heydər Əliyev Azərbaycan xalqının Vətən sevgisinin dərinleşməsində, onun milli şürurunun inkişafında hər bir sənət adamanın rolunu heyretamız dərəcədə deqiq biliirdi. O, hər bir sənətkara məhz bu prizmadan çıxış edərək qiymət verirdi. Ümummilli Liderin XX əsrin əvvəllərinin iki böyük ədəbi cərəyanının tənqidini realizmin və romantizmin əsas nümayəndələri olan C.Məmmədquluzadəyə və H.Cavidə verdiyi dəyərin əsasında onların milli tərəqqidə oynadıqları müüm rol dayanırdı. Heydər Əliyev XX əsr realistlərinin və romantiklərinin yaradıcılığında dövlətçilik prinsiplərinin və ideologiyasının müəyyənləşməsi üçün həqiqi milli zəmin göründü. O, tarixi ədəbi prosesə müasirliyə xidmət prizmasından yanaşır, C.Məmmədquluzadə, H.Cavid və XIX əsr və XX əsrin əvvəllərinin sənətkarlarının yaradıcılığında, dünyagörüşlərində, ictimai-siyasi və publisistik fəaliyyətlərində milli mənafeyə hesablanmış cəhətlər görür, bu cəhətlərdən istifadəni, onlara yaradıcı yanaşmanı müstəqil dövrünün siyasi hərəkatının prioritetlərindən hesab edirdi. O, milli ədəbi-mədəni hərəkatın tarixinə siyasi düşüncənin zəngin mənəvəyi kimi yanaşırırdı. Heydər Əliyevin milli ədəbi hərəkatımızın böyük nümayəndələri haqqında çıxışlarını oxuyanda, hiss olunur ki, o ruhən özünü H.Cavidən, C.Məmmədquluzadən, N.Nərimanovdan, C.Cabbarlıdan ayırmır, özünü bütövlükde XIX əsrin ortalardan başlayan maarifçilik hərəkatının, maarifçi ədəbiyyatın böyük nümayəndələri, "Molla Nəsrəddin"çilər, "Füyuzat"çılarla bir yerdə hiss edir, qədəm qoyduğumuz müstəqillik hərəkatında, müstəqilliyimizin "dönməzliyi və əbədiliyi" uğrunda mübarizədə onların ideyalarını mənəvi bayraqımız kimi təsəvvür edir. Ulu Öndərin sözü gedən tarixi dövrün ədəbiyyat və sənət adamları haqqında sözlərinin, mövqeyiminin ümumi ruhuna nüfuz edəndə aşkar görmek olur ki, böyük siyasətçi müstəqil dövlətimizin, humanitar düşün-cəmizin, dövlətçilik fəlsəfəmizin irəliyə doğru hərəkəti onların fikirlərinə istinadla, onların fikirlərini mənəvi dayaq, təməl prinsipi götürməklə təmin etməyin mümkünlüyü haqqında düşünür. Buna görə də, Heydər Əliyev üçün M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov, yaxud Mirzə Cəlil, Sabir, Cavid və başqaları, ilk növbədə, milli varlığımızın şərəf tarixidir, lakin bu tarixdən də çox onlar bizim müasirlərimizdir. Onun aşağıdakı sözləri konkret məzmunu ilə C.Məmmədquluzadəyə addırırsə, metaforik-simvolik məzmunu ilə bütövlükde XIX əsrin ikinci yarısından başlayan milli ədəbi-mədəni hərəkatımızın bütün öncüllərinə addır: "Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır.

Əsrimizin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənəvəyidir, mənəvi dayaqdır. O bize ilham verir, bizə güc verir, sürətlə irəli getməkdə, xalqımızı bu günkü vəziyyətdən çıxarmaqda bizə kömək edir" (Heydər Əliyev və mədəniyyət. I cild. s.272).

Tarixə nəzər yetirsək, görərik ki, Azərbaycan Milli Demokratik Respublikasının da böyük əksəriyyət ideoloqları ədəbiyyat və sənət adamları idi. Bu günkü müstəqil dövlətimiz ADR-in həm də ona görə varisidir ki, milli atributlarımızdan tutmuş ideologiyamıza qədər, hamisinin təməlində tarixi ənənədən gələnlər dayanır. Çünkü bu ənənələr təkcə milli varlığın inkişafına hesablanmamışdı, həm də bəşəri dəyərləri nəzərə alaraq formalasmışdı, Azərbaycan xalqının bir millət olaraq "millətlər içində imzası"ni təsdiqə yönəlmüşdi. Ümummilli Lider ədəbi-mədəni, ictimai-siyasi hərəkat tariximizin bu

istiqamətini və tendensiyalarını yaxşı bilirdi, hər bir sənət adamanın müstəqililiyimizə bəxs etdiyi töhfələri tam şəkildə təsəvvür edirdi. Məhz bu cəhətlər həmin klassikləri qiymətləndirmənin meyarına çevrilirdi. Klassikimizin bu günkü siyasi hərəkatımızda iştirakının dərəcəsi onun müasirliyinin dərəcəsini təyin edən meyara çevrilirdi:

"Biz indi əsrin sonuna doğru addımlayarkən müstəqil dövlət kimi öz milli ideologiyamız haqqında düşünməliyik. Milli ideologiyamız, şübhəsiz ki, tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu baxımdan, Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşeri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyayanın əsasıdır və həmin ideologiyayanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir...Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyayanın formalasmasına, yaranmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir" (Heydər Əliyev və mədəniyyət. I cild. s.274).



Heydər Əliyev bu qənaətdə idi ki, "onun (C.Məmmədquluzadənin - T.S.) daim işlətdiyi "Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!" sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir" (Heydər Əliyev və mədəniyyət. I cild. s.274). C.Məmmədquluzadənin estetik idealı kimi qəbul edə biləcəyimiz bu devizinin siyasi məzmununu Heydər Əliyev bütün dərinlikləri və fəlsəfəsi ilə birlikdə dərk edirdi. Onun siyasi dərkində "Millət, millət, millət" anlayışı milli özünüdərək, milli mövcudluq və milli birliyin estetik ifadəsi idi. Ümummilli Liderə görə, bu estetik bəyan milli ictimai-düşüncəyə ötürülür və milli varlıq, milli birlik uğrunda mübarizəyə təkan verirdi. Heydər Əliyev çox yaxşı bilirdi ki, C.Məmmədquluzadə estetik idealını əsərlərində pillə-pillə gerçəkləşdirir, hər əsərində onun konkret bir ideya şəklində ifadəsini verir. Ayrı-ayrı əsərlərdə gerçəkləşən ideyalar isə sənətkarın estetik idealının həyatı güc qazanmasına, əməli işimizə praktik tekan verməsinə götərib çıxarırdı. Ümummilli Lider hesab edirdi ki, "Anamın kitabı" əsəri Azərbaycan üçün çox dahiyənə bir əsərdir" (Heydər Əliyev və mədəniyyət. s.275). Bu dahiyənəliyi Ümummilli Lider necə başa düşürdü? Onun "Anamın kitabı"na verdiyi bu yüksək dəyər, ilk növbədə, yazıldığı zamanın ictimai-siyasi prosesləri ilə birbaşa əlaqələnirdi. O, çox dahiyənə şəkilədə zamanın estetik hərəkatı ilə siyasi hərəkatı arasındakı üzvi əlaqəni görə bilirdi. "Anamın kitabı"na verdiyi dəyərdən sonra o deyirdi: "Çünki bizim xalqımız, respublikamız Şərqi və Qərbin, Şimalın və Cənubun qovuşağundadır. Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur" (Heydər Əliyev və mədəniyyət. I cild. s.275). Ümummilli lider "Anamın kitabı"nın bu "tesirlər"ə mədəni müqavimət hərəkatının nəticəsi kimi yaranması məsələsini qoyurdu. Milli müstəqil dövlətimizin başçısı, hələ müstəqil yaşamaq imkanlarını tam gerçəkləşdirə bilməmiş dövlətimiz üçün, cəmiyyətimiz üçün bu cür təsirlərin çox qorxulu olduğunu yaxşı başa düzürdü. Heydər Əliyev çox yaxşı bilirdi ki, "Şərqi

və Qərbin, Şimalın və Cənubun qovuşağunda" olan ölkəmizdə, siyasi dillə desək, "güt" dövlətlərinin və yaxud qonşu dövlətlərin hər birinin öz maraqları vardır və cəmiyyət həyatımıza bu "maraqlar çərçivəsində təsirlər" qəçiləzdirdir. Deməli, yaşamaq, mövcud olmaq, müstəqilliyimizin "əbədiliyi və dönməzliyi"ni təmin etmək üçün bu təsirlərə qarşı əks təsir, müqavimət hərəkatı olmalıdır. Heydər Əliyev müstəqililik uğrunda mübarizə hərəkatında milli özü-nüdərkin rolundan, xüsusən ziyalilarla görüşlərində dənə-dənə danişir, bu problemin üzərinə təkrar-təkrar qayıdır. O yaxşı bilir və eyni zamanda müstəqilliyimizin çətin günlərində ziyalı kütləsinin diqqətinə çökirdi ki, "...xalqımızın dahi simaları Azərbaycan dilini yaşadıb, Azərbaycan milliliyini yaşadıb, milli şüruyu yaşadıb, milli məfkurəni yaradıblar" (Heydər Əliyev və mədəniyyət. I cild. s.275). O, "Anamın kitabı"nda milli birliyə çağırışın mükəmməl estetik ifadəsini görürdü. Milli ideologiyamızın formalasmasında bu tip əsərlərin ənənə formalaşdırmaq imkanlarından söz açırdı. Ancaq dövlət başçımız "Anamın kitabı"na bir də ona görə həssaslıqla yanaşırdı ki, C.Məmmədquluzadənin əsrin əvvəllərində müşahidə etdiyi sosial bəlanın - milli təfriqə hərəkatının əlamətdar cəhətlərinin əsrin sonunda müstəqilliyimizin ilk illərində də qabarıl təzahürü nü müşahidə edirdi.

"Çünki hələ, "Anamın kitabı"nda yazılın, təsvir olunan meyiller bu gün də cəmiyyətimizdə özünü bürüzə verir"- deyirdi. Əgər nəzərəalsa ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda təfriqəçilik, Krilovun "Ördək, balıq və xərcəng" təmsilindəki kimi hərəsi bir tərəfə çəkən qüvvələr, hərəsi bir dövlətin təsiri altında olan və maliyyələşən qüvvələr milli birliyimizə, milli dövlətçiliyimizə çox real bir təhlükə idi, hətta orasını da düşünsək ki, torpaqlarımızın 20% işğalında bu təfriqəçiliyin həllədici rolü olmuşdu, onda Heydər Əliyevin böyük sənətkara həsr edilmiş nitqində "Anamın kitabı" əsəri üzərində bu qədər təfərruatlı dayanmasının həllədici səbəbinin onun müasirliyi ilə bağlı olması aydın olar.

Maraqlı burasıdır ki, Heydər Əliyev C.Məmmədquluzadənin təkəcə əsərlərində, yaradıcı fəaliyyətinə deyil, həm də onun şəxsiyyətində müasir ziylərlə örnək olacaq əsaslı keyfiyyətlər görürdü. Yəşadığı çətin və təleyüklü zamanda, "Şərqi və Qərbin, Şimalın və Cənubun qovuşağında" yerləşən məkanda onun şəxsiyyət bütövlüyünü, ictimai idealını qoruyub saxlamasına, bu ictimai idealı milli mənafə namənə estetik idealala çevirib əsərlərində əks etdirməsinə, başqa sözlə, ziyanlı nəhəngliyinə diqqət çökirdi: "Cəlil Məmmədquluzadənin böyüklüyü həm şəxsi həyatında, həm fəaliyyətində, həm də yaradıcılığında ondan ibarətdir ki, o, ilk təhsilini Naxçıvanda molla məktəbində aldıdan sonra rus dilində Qori Seminariyasını bitirib, sonra Sankt-Peterburqda təhsil almışdır.

O, rus dilini mükəmməl bilib, Avropa mədəniyyətini çox dərindən öyrənib, ümumbəşeri dəyərləri dərk edib, onları öz milliliyile, öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil, Cəlil Məmmədquluzadə olubdur" (Heydər Əliyev və mədəniyyət. I cild. s.275). Bu sitatda əks olunan tezislərin hər biri dərin mənaya malik olub, dövrün ictimai hadisələri ilə əlaqələnir. Heydər Əliyev C.Məmmədquluzadənin nə ilk təhsilini mollaxanada almasını, nə Qoridə və Sankt-Peterburqda rusca mükəmməl təhsil görməsini, nə də Avropa mədəniyyəti ile tanışlığını təsadüfi xatırlatır, yaxud deyək ki, sadəcə tərcüməyi-hal faktı kimi qabartır. Heydər Əliyev demək istəyir ki, mollaxana təhsili onu İran təsirinə salıb Molla Məhəmmədəliyə, rus təhsili onu Rüstəm bəyə çevirə bilmədi. Halbuki belə təhlükə o zamankı cəmiyyət üçün tam real idi. Heydər Əliyevin sözlərinin alt qatında dayanan odur ki, Mirzə Cəlil aldığı təhsilin, tanış olduğu mədəniyyətlərin təsiri altına düşüb, öz milli mənsubluğun itirmədi. Milli mənsubluq müxtəlif təsirlər altında qalaraq əriyib itmedi, əksinə şəxsiyyət bütövlüyü, ictimai ideal mükəmməlliyyi ona aldığı təhsili də, mənimsiyi mədəniyyətləri də milli mənafeyə tabe etməyə imkan verdi və o, Mirzə Cəlil oldu, yəni millətinin əsil oğlu oldu.

(Davamı var)